



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi**  
**Ministry of Foreign Affairs of the Republic of Azerbaijan**  
**Azərbaycan Cumhuriyeti Dışişleri Bakanlığı**

**Viza almaq üçün ərizə-anket**  
**Application for visa**  
**Vize başvuru formu**

Qeyd: Blankı doldurarkən çap hərflərindən istifadə edin.  
Note: Use block letters to fill the application form.  
Not: Formu tamamlarken kitap harflerini kullanın.

1. Soyadınız (pasportda olduğu kimi) / Surname (as in passport) / Soyadınız (pasaportta olduğu gibi):		
2. Adınız (pasportda olduğu kimi) / Name (as in passport) Adınız (pasaportta olduğu gibi):		
3. Adınız və soyadınız dəyişibmi? (əgər dəyişibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) / Has your name or surname been changed? (if changed, when and your previous name or surname) / Adınız və soyadınız dəyişmiş mi? (əgər dəyişmişse, ne zaman və önceki adınızı veya soyadınızı yazınız):		
4. Doğulduğunuz tarix (gün, ay, il) / Date of birth (day, month, year) / Doğduğunuz tarix (gün, ay, yıl):	5. Doğulduğunuz yer / Place of birth / Doğduğunuz yer:	6. Vətəndaşlığınız / Citizenship / Vətəndaşlığınız:
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) Has your citizenship been changed? (if yes, when and your previous citizenship) Vətəndaşlığınızı dəyişdirdiniz mi? (əgər dəyişdirdinizse, ne zaman və önceki vətəndaşlığınızı yazınız)		
8. Cinsiniz / Sex / Cinsiyetiniz: Kişi / Male / Erkek: Qadın / Female / Kadın:	9. Sərhədkeçmə sənədinin növü / Type of travel document / Seyahat belgenizin türü: Ümumvətəndaş / Ordinary / Umuma mahsus Xidməti / Service / Hizmeti Diplomatik / Diplomatic / Diplomatik Digər / Other / Diğer	10. Sərhədkeçmə sənədinin seriyası və nömrəsi / Number and serial of travel document / Seyahat belgenizin seri numarası:
11. Sərhədkeçmə sənədinin verildiyi yer (ölkə, şəhər) / Place of issue(country, city) of travel document / Seyahat belgenizin verildiyi yer:	12. Sərhədkeçmə sənədinin verilmə tarixi (gün, ay, il) / Date of issue (day, month, year) of travel document / Seyahat belgenizin verildiyi tarix (gün, ay, yıl):	13. Sərhədkeçmə sənədinin etibarlılığı (gün, ay, il) / Validity of travel document (day, month, year) Seyahat belgenizin keçerlilik tarixi (gün, ay, yıl):
14. Son beş ildə aldığınız vizalar / Other visas issued during the past five years / Son beş yılda aldığımız vizələr:		
15. Ailə vəziyyətiniz / Marital status / Medeni haliniz: Evli / Married / Evli Subay / Single / Bekar Dul / Widowed / Dul Boşanmış / Divorced / Boşanmış	16. Hal-hazırkı yaşayış ünvanı / Current address / Şimdiki adres:	17. Telefon nömrəsi və elektron poçt ünvanı / Phon number and e-mail address / Telefon numarası ve e-mail adresi:

18. Hazırki iş yeri və ixtisas / Current occupation and specialty / Şimdiki iş yeri və meslek:		19. Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız / When are you going to visit the Republic of Azerbaijan / Azərbaycana ne zaman gəlmeği planlıyorsunuz:	
20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobildirsə, dövlət qeydiyyat nişanı) / Type of transport (if it is a car, license number) / Ulaşım aracının türü (əgər binek otomobilysə, plakası):		21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) / Duration of your stay in the Republic of Azerbaijan (days) / Azərbaycan Cumhuriyetində kalacağınız süre (gün):	22. Səfər edəcəyiniz son şəhər və ölkə / Final destination (city, country) / Seyahat edəcəyiniz son şəhər və ölkə
23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmişinizmi? / Have you ever visited the Republic of Azerbaijan? / Azərbaycan Cumhuriyeti'ne ne zamansa səyahət etmişiniz? Bəli / Yes / Evet Xeyr / No / Hayır Səfər etdiyiniz təqdirdə, sonuncu səfərin tarixi/  If yes, date of the last visit /  Eğer ettiyseniz, son ziyarətinizin tarixi:	24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almışınızmi? / Have you ever been issued a visa to the Republic of Azerbaijan? / Ne zamansa Azərbaycan Cumhuriyeti'ne sefer için vize aldınızmi? Bəli / Yes / Evet Xeyr / No / Hayır Almışınızsa, sonuncu vizanın/ If yes, the last visa's / Aldınızsa son vizenizin: Nömrəsi / Number / Numarası  Verilmə tarixi / Issue date / Verilmə tarixi:  Verildiği yer (şəhər, ölkə) / Place of issue (city, country) / Verildiği yer (şəhər, ölkə)	25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? / Have you ever been refused a visa to the Republic of Azerbaijan? / Sizin Azərbaycan Cumhuriyeti'ne sefer etmək için vize alma talebinizin geri çevrildiği oldu mu? Bəli / Yes / Evet Xeyr / No / Hayır  Olubsa, etirazın tarixi:  If yes, date of refuse:  Talebiniz geri çevrildiyse tarixi:	
26. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmuşunuzmu? / Have you ever been charged of any criminal offences? / Ne zamansa suçtan dolayı məhkum olduğunuz oldu mu? Bəli / Yes / Evet Xeyr / No / Hayır  Əgər cəlb olunmusunuzsa, nə vaxt / If yes, when? Məhkum olduysanız, ne zaman?			
27. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia? / Ermenistan Cumhuriyeti tərəfindən işğal olunmuş Azərbaycan Cumhuriyyətinin Dağlıq Qarabağ bölgəsinə sefer etmişinizmi? Bəli / Yes / Evet Xeyr / No / Hayır Səfər etdiyiniz təqdirdə nə vaxt? / If yes, when? / Sefer ettiyseniz, ne zaman?			
28. Səfərinizin məqsədi / Purpose of your trip / Seferinizin amacı: Rəsmi / Official / Resmi İşgüzar / Business / İş Turizm / Tourism / Turizm Əmək / Employment / Çalışma Təhsil / Education / Eğitim Müalicə / Medical / Tedavi Mədəniyyət/Cultural/ Kültürel İdman/ Sports / Spor Şəxsi səfər / Private visit / Özel ziyaret Humanitar / Humanitarian / İnsancıl	29. Vizanın növü / Type of visa / Vizenin türü:  Giriş / Entry / Giriş  Tranzit / Transit / Tranzit	30. Girişin sayı / Number of entries / Giriş sayı:  Birdəfəlik / Single / Tek giriş  İkidəfəlik / Double / İki giriş  Çoxdəfəlik / Multiple / Çok giriş	
31. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı, telefon nömrəsi / Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan/ Sizi Azərbaycan Cumhuriyyəti'ne dəvət edən tərəfin tam adı, adresi və telefon numarası/			
32. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi / Adress and phone number of your stay in the Republic of Azerbaijan / Azərbaycan Cumhuriyyəti'ndə kalacağınız adres və telefon numarası :			
33. Səfəriniz kim tərəfindən maliyyələşdirir? By whom will be covered cost of your visit? Seferinizi kim finanse ediyor?	34. Azərbaycan Respublikasında işləmək niyyətiniz varmı? / Do you intend to be employed in the Republic of Azerbaijan? / Azərbaycan Cumhuriyyəti'ndə çalışma niyyətiniz varmı? Bəli / Yes / Evet Xeyr / No / Hayır	35. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz varmı? / Do you intend to study in the Republic of Azerbaijan? / Azərbaycan Cumhuriyyəti'nde eğitim almak niyyətiniz varmı? Bəli / Yes / Evet Xeyr / No / Hayır	

36. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat / Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan / Pasaportunuza kayıtlı və sizinlə birlikdə Azərbaycan Cümhuriyyətinə sefer eden şahıs(lar)la ilgili bilgi/:

Soyadı / Surname / Soyadı	Adı / Name / Adı	Doğulduğu tarix / Date of birth / Doğduğu tarix	Doğulduğu yer / Place of birth / Doğduğu yer	Qohumluq əlaqəsi / Relationship / Akrabalıq bağı

37. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. / I certify that I have read, understood all the questions in this application and correctly responded to all of them. I understand that any false or misinformation may result in the refusal of visa. /

Ben tasdik ediyorum ki, dilekçede yazılan soruları okuyup anladım ve doğru cevap verdim. Anlıyorum ki, herhangi yanlış bilgi sonucunda benim vize talebim reddedilebilir.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır./

The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application./

Vize için ödenen devlet harcı, müracaatın sonucu ne olursa olsun iade edilmez.

**-Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyatda alınmalıdırlar. Məlumat və qeydiyyat üçün: [www.migration.gov.az](http://www.migration.gov.az). /**

**-The foreigners and stateless persons temporary staying in the Republic of Azerbaijan for more than 15 day must get registered upon place of stay. For information and registration : [www.migration.gov.az](http://www.migration.gov.az).**

**-Azerbaycan Cumhuriyeti'nde 15 günden fazla geçici olarak ikamet edecek yabancılar veya vatansızlar buldukları yer üzere kayıt yaptırılmalıdır. Bilgi ve kayıt için : [www.migration.gov.az](http://www.migration.gov.az)**

**Ərizəçinin və ya onun nümayəndəsinin imzası /  
Signature of applicant or his/her representative/  
Dilekçe Sahibinin veya temsilcisinin imzası.**

**Yer və Tarix:  
Place and date:  
Yer ve Tarih:**

#### XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY / SADECE RESMİ GÖREVLİ NOTLARI İÇİN

Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:

- pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıqolmalıdır);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotosəkil (3 X4);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinəgötürmədikdə);
- əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsətəti (tranzit və turizm vizaları üçün bu sənəd tələbolunmur);
- Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
- dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələbolunmur);
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsətəti;
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaş olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyihalda);
- müayinəvəyämüalicəolunacaqxəstəliyinolmasıbarədetibbiarayı;
- dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və s.) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
- turizm vauçeri və ya turizm yollayışı, sənişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
- təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduqutəqdirdə);
- 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərinin və ya qanuni nümayəndəsinin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
- viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.

**Qeyd.**